



XALQ QƏZETİ

№ 291 (28967) 25 dekabr 2018-ci il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan–Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan–Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları 2018-ci ilin dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi baxımından önəmli bir il olduğunu qeyd edərək bu işdə qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb, qarşdakı illərdə də əlaqələrimizin daha da genişlənməsinə əminliklərini ifadə ediblər.



Azərbaycan Prezidentinin mövqeyini əks etdirən iqtibaslar

❑ *Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm.*

❑ *Biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından – bütün parametrlər baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək.*

❑ *Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtidir.*

❑ *Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşayıblar, ermənilər oraya qonaq kimi gəliblər. Dağlıq Qarabağın əvvəlki, yeni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir... Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq.*

❑ *Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır.*

❑ *Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yol ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna göstərir.*

❑ *Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt – nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrə bunu özündə əks etdirən sənədlə heç vaxt imza qoymaram.*

❑ *Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir.*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycanın uğurlu və daimi inkişafı Sizin rəhbərliyinizlə həyata keçirilən güclü, müstəqil dövlət quruculuğu xətti ilə ayrılmaz surətdə bağlıdır. Dinamik və hərtərəfli əlaqələr, qarşılıqlı anlaşma və ali səviyyədə dialoqun etimada əsaslanması Belarus–Azərbaycan münasibətlərinin fərqləndirici cəhətidir və xalqlarımız arasında dostluq ənənələrini genişləndirir. Əminəm ki, bu yaxınlarda Sizin

Belarus-a səfəriniz zamanı əldə edilmiş razılaşmaların gerçəkləşməsi Minsk ilə Bakı arasında davamlı və çoxşaxəli əməkdaşlığın inkişafına, hər iki ölkənin vətəndaşlarının rifahının yüksəldilməsinə sanballı töhfə verəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xoş güzəran və bütün niyyətlərinizin həyata keçməsinə arzu edirəm. Hörmətlə,

Aleksandr LUKAŞENKO
Belarus Respublikasının Prezidenti

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, əməkdaşlığımızın qarşdakı illərdə də genişlənməsinə əminliklərini ifadə ediblər.

Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

❑ **Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərə bağlı məlumat verdi.

(ardı 2-ci səhifədə)



»7

“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi



»8

İlham Əliyev və siyasi varisliyin təntənəsi



»10

İnkişaf və sabitlik büdcəsi



»12

ABŞ Prezidenti Suriya ilə bağlı qərarını dəyişməyəcək

(ardı 3-cü səhifədə)

Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksi istifadəyə verilib



(əvvəli 2-ci səhifədə)

Məcburi köçkün, Milli Qəhrəman atası Nəriman HƏMİDOV çıxış edərək dedi:

– Cənab Prezident, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur, Siz bizimləsiniz. Sizin məcburi köçkünlərə göstərdiyiniz qayğı bizim nəzərimizdən heç vaxt qaçmaz. Sizin göstərdiyiniz diqqət və qayğı həmişə bizim nəzərimizdədir. Biz görürük ki, məcburi köçkünlər məsələsi həm dövlətimizin, həm də Prezidentimizin diqqətidir. Çox şadıq ki, bu gün Sizin ad gününüzdür. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə uzun ömür, cəsarəti arzulayıram.

Möhtərəm Prezident, ölkəmiz tərəqqidir. Bu, hamımızın gözü qarşısındadır. Ölkəmiz çiçəklənir, inkişaf edir. Bunlar hamısı Sizin daxili və xarici siyasətinizin bariz nümunəsidir. Bütün bunların hamısı dünya miqyaslı siyasi xadim, türk aləminin lideri, ulu öndərimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirməyinizin bariz nümunəsidir. Bu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, xalqımızın güzəranı, maddi rifah halı yaxşılaşır. Onu da qeyd edirəm ki, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Sizi çox istəyir. Siz ulu öndərin siyasi xəttini cəsarətlə davam etdirirsiniz.

Cənab Prezident, Siz çox qayğıkeş, hər bir sahənin inkişafına diqqət yetirən rəhbərsiniz. Ölkəmizdə çoxlu alimlər, yazıçılar, şairlər, mədəniyyət işçiləri, idmançılar var. Siz onların hamısının əməyini yüksək qiymətləndirirsiniz, hamısının öz payını, qismətini özüne çatdırırsınız. Bu qismətdən mənə də pay düşübdür. Ermənilərin həmləsinin qarşısını almaq üçün bizim ordumuz Sizin rəhbərliyiniz altında



ayağa qalxdı. O vaxt mənim oğlum da cəbhədə idi. Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə Siz ona Azərbaycanın Milli Qəhrəmanı adı verdiniz. Çox şadam, bu gün Allah-Təala mənə bu fərşə verib ki, mən Sizə öz minnətdarlığımı üzbəüz bildirirəm. Siz öz adımdan, bütün ailəmə adından minnətdarlıq edirəm. Çox sağ olun, polkovnik Şükür Həmidov Sizin səərəncamınızla Milli Qəhrəman adına layiq görülüb. Minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu, təkcə mənim valideynlik qürurum, sevincim deyil. Bu, bizim ordumuzun Sizin rəhbərliyinizlə qələbəsinin nəticəsidir. Eyni zamanda, Siz özünü də qeyd etdiyiniz kimi, Cocuq Mərcanlıda görülən işlər qaydımızın ilk addımıdır. Biz Sizin rəhbərliyinizlə o addımı davam etdirəcəyik.

Bizim bir el misalı var: Ad günü olana hədiyyə verirlər. Amma Siz

bunun əksinə hərəkət etdiniz, bu şad gündə, Sizin ad gününüzdə bu gözəl, hər şəraiti olan qəsəbəni Siz bizə hədiyyə etdiniz. Çox sağ olun, çox var olun. Sizə uzun ömür, işinizdə müvəffəqiyyət arzulayıram.

Hörmətli Mehriban xanım, mənim yaxşı yadımdadır, Siz Birinci vitse-prezident olanda ilk yığıncağınızı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar keçirdiniz. Mən o yığıncaqdakı çıxışınızı dəfələrlə dinləmişəm. Siz Azərbaycan xalqının sevimli qızısınız. Bütün Azərbaycan xalqı Sizi sevir, Sizi alqışlayır. Ölkəmizin daxilində və xaricdə gördüyünüz işlərin hamısı bizə yaxşı məlumdur. Çox sağ olun, bunlar heç vaxt bizim yadımdan çıxmaz.

Mən bütün qubadlılılar, bütün məcburi köçkünlər adından, möhtərəm Prezidentimiz, Sizi ad gününüz münasibətilə təbrik

edirəm. Sizə cəsarəti arzulayıram. Arzu edirəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız yaxın vaxtlarda işğaldan azad olunsun, biz gedək öz ata-baba torpaqlarımızı ziyarət edəək, beş gün də yaşamaqlı olsaq, o torpaqda yaşayaq. Çox sağ olun, çox var olun. Onu da arzu edirəm ki, Sizin fərmanları imzaladığınız o qələm həmişə Sizin əlinizdə olsun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qubadlı rayonundan məcburi köçkün Aqil QULİYEV dedi:

– Möhtərəm cənab Prezident! Sizi doğum gününüz münasibətilə bütün gənclər adından ürəkdən təbrik edir, Sizə möhkəm cəsarəti, dövlətimizin daha da güclənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Cənab Prezident, bu əziz gündə Sizin qarşınızda çıxış etmək hər bir Azərbaycan genci kimi, mənim üçün də böyük şərəfdir və həyatımda tarixi əlamətdar gündür.

Möhtərəm cənab Prezident, Azərbaycan gəncliyi Sizinlə fəxr edir. Ona görə ki, ümummilli liderimiz, Azərbaycanın, dünyanın dahi siyasi xadimi Heydər Əliyevin 1990-cı illərin əvvəllərində təlatümlərdən, məhv olmaq təhlükəsindən xilas etdiyi, inkişafının əsasını qoyduğu Azərbaycanı bu gün Siz dünyada və beynəlxalq aləmdə, regionda gedən çətin vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü bir zamanda daha da inkişaf etdirib, uğurdan-ugura aparırırsınız.

Möhtərəm cənab Prezident, Siz bu gün Azərbaycanı idman ölkəsinə, mühüm beynəlxalq yarışların, humanitar forumların keçirildiyi multikultural

məkana çevirmisiniz. Bu gün Azərbaycanı dünyaya multikulturalizm nümunəsi göstərən bir ölkəyə çevirmisiniz. Bu gün dünya Azərbaycan multikulturalizmindən bəhs edir və ondan öyrənir.

Möhtərəm cənab Prezident, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu böyük strateji layihələrin - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin Sizin rəhbərliyinizlə reallaşdırılması, Sizin müəllifi olduğunuz TANAP, TAP kimi mühüm layihələrin həyata keçirilməsi Azərbaycanı regionun lider dövlətinə, Avropa-nın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirmişdir. Bütün bunlar məhz Sizin böyük siyasi fəaliyyətinizin nəticəsidir.

Bu gün biz ona görə fəxr edirik ki, yaşadığımız müstəqil Azərbaycanı dünyanın azsaylı ölkələrindən olan kosmik ölkəyə çevirmisiniz. Bütün bunlar, həmçinin ulu

öndərimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davam etdirilməsi gənclərimizi hər zaman Sizin siyasətinizi qətiyyətlə müdafiə edən cəmiyyətimizin fəal bir zümərəsinə çevirib. Gənclərimiz hər zaman həyatda öz yerlərini tutmaqda Sizə güvənmiş, Sizdən ilham almışlar.

Hörmətli Mehriban xanıma dünyanın diqqətini Azərbaycana yönəlmiş birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının böyük müvəffəqiyyətlə keçməsi üçün göstərdiyi səylərə görə bütün gənclər adından, məcburi köçkünlər adından dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, bu gün Azərbaycanımız gündəngünə inkişaf edir. Biz Sizin bütün istiqamətlərdə, o cümlədən Ali Baş Komandan kimi ordu quruculuğu sahəsində apardığınız məqsədyönlü siyasət nəticəsində doğma torpaqlarımızın tezliklə azad olunacağına inanırıq. Biz Azərbaycan multikulturalizminin əmrini səbirsizliklə gözləyən müsəlləh əsgərlərik.

Möhtərəm cənab Prezident, icazə verin, bu gün bu sevinci bizə bəxş etdiyinizə, öz ad gününüzü bizimlə qeyd etdiyinizə, hər cür şəraitlə təmin olunmuş şəhərçiyi köçkünlərə hədiyyə etdiyinizə görə gənclərin Sizə sonsuz minnətdarlığını çatdırım.

Möhtərəm cənab Prezident, bir daha Sizi ad gününüz münasibətilə səmimi qəlbədən təbrik edir, Sizə dövlətimizin daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Prezident İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçilib

□ Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib.

Bu barədə AZƏRTAC-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.

O bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.

Bilal Dündar deyib ki, "İlin dövlət başçısı" mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq.



□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayçı qəbul edib.

Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayçı, ilk növbədə, Prezident İlham Əliyevi ad gününü münasibətilə təbrik etdi, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cəsarəti arzuladı. Eyni zamanda, Rasim Lyayçı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdıraraq, Serbiya tərəfinin Prezident İlham Əliyevin Belqrad səfərini səbirsizliklə gözlədiklərini bildirdi. O, Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın 5-ci iclasının uğurla keçirildiyini vurğulayaraq, orada əməkdaşlığımızın genişlənməsi ilə bağlı istiqamətlərin müəyyən edildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Serbiyanın

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavini qəbul edib



Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayçı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdıraraq, Serbiya tərəfinin Prezident İlham Əliyevin Belqrad səfərini səbirsizliklə gözlədiklərini bildirdi. O, Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın 5-ci iclasının uğurla keçirildiyini vurğulayaraq, orada əməkdaşlığımızın genişlənməsi ilə bağlı istiqamətlərin müəyyən edildiyini diqqətə çatdırdı.

əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi.

Söhbət zamanı ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın siyasi sahədə əlaqələrin səviyyəsinə yüksəlməsi istiqamətində səmərəli işlərin həyata keçirildiyi bildirildi, əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən infrastruktur, kənd

təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.

Dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görülməli işlərlə tanış olub

□ **Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təmələqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.**

Əvvəlcə dövlətimizin başçısı “Ağ Şəhər-2” yarımstansiyasının açılışını etdi. “Azərişiq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, “Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. “Ağ Şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavatt təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 kilovoltluq

ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib. Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə sald. Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə

kvadratmetr sahəyə asfalt-beton döşənilib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ 240 ağac əkilib. Sonra Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi. “Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində digər küçələrdə olduğu kimi, avtodaşınacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınır. Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri – çirkab və yağış suları kollektorları, elektrik xətləri, qaz təminatı



100 meqavoltampər gücündə “Ağ Şəhər-2” yarımstansiyasının inşası yekunlaşıb. Qeyd edək ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin bütün yeni inşa olunan qapalı tipli yarımstansiyaları kimi, “Ağ Şəhər-2” yarımstansiyasının da memarlıq görünüşü, texniki və texnoloji sahələri xüsusi layihə əsasında yaradılıb. Yarımstansiya ehtiyat nəzərə alınmaqla 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, hər biri 50 meqavoltampər gücündə iki transformator var. Azərbaycanda ilk dəfə məhz “Ağ Şəhər-2” yarımstansiyasından yağından mühafizə məqsədilə yağın transformatorlardan təcrid edilməsi və yağının anındaca qarşısının alınması üçün avtomatik rejimə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisini inşa olunub. Xüsusi dispetçer idarəetmə mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarəolunan SCADA dispetçer idarəetmə sistemində qoşulub. “Ağ Şəhər-2” yarımstansiyasının qidalandırılması üçün “Ağ Şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu energetika qurğusunu digər 110 kilovoltluq yarımstansiyalardan fərqləndirən əsas texnoloji fərqi odur ki, 110 kilovoltluq bölmə ABB şirkətinin istehsalı olan eleqaz izolyasiyalı qapalı tipli yuvalardan və ayrılcırlardan ibarətdir. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya oluna bilər. “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentinin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji

avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub. Qeyd edək ki, Bakıxanov qəsəbəsinin istehlakçıları və onların tələbatı 30 il müddətində 10 dəfə artıb. Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsinin bu yarımstansiyadan qidalınması onun yenidən qurulmasını günün tələbinə çevirmişdi. Odur ki, yarımstansiya yenidən qurulmaqla yanaşı, onun mövcud 35 kilovoltluq elektrik şəbəkələri ilə əlaqələnmə sxemi daha dayanıqlı və etibarlı vəziyyətə gətirilib. Beləliklə, yeni “Bakıxanov” yarımstansiyası hazırda elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq əhali və qeyri-əhali abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malikdir.

Sonra Birinci Fəvvarələr küçəsinin açılışı oldu. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yarasız qurunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından istifadə edilib. “Bakı Ağ Şəhər”in ərazisində layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görüldü, 36 min



boruları və IT kanal sistemləri çəkilib. Küçənin adı səkilərdə daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yölgöstəriciləri quraşdırılıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parking yerləri də nəzərdə tutulub. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış oldular. “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına məlumat verdi ki, təməli 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Fəvvarələr Meydanı Parkı piyada keçidi və 800 yerlik ictimai parking kompleksinin bir hissəsidir. Tikintisi əsasən başa çatmış Fəvvarələr Meydanı kvartalının mərkəzində yerləşən parkda geniş istirahət zonaları, uşaq fəvvarə kompleksi, uşaqların təhlükəsiz əyləncəsi üçün geniş meydança, gözəl

landşaft dizaynı mövcuddur. “Bakı Ağ Şəhər”in hər bir guşəsində olduğu kimi, burada da klassika, müasirlik və qarışıq üslub, müxtəlif növ haşlar, hay-tekler, tikinti materiallarının incə zövqlə seçimi, özünəməxsus memarlıq elementləri, ritmiklik, zəriflik, funksionallıq, konstruktivlik, elmi-texniki yeniliklərin tətbiqi, hər addımda nəfis ideyalar və bir-birindən üstün çalarların yer alması özünü qabarıq göstərir. Parkın bəzi hissələri “Qara Şəhər”in keçmiş tikililərindən qalma daşlarla döşənilib. Parkda “Ağ Şəhər” layihəsi və ərazinin tarixi olan “Qara Şəhər” haqqda məlumatlandırıcı lövhələr, küçə saati, termometr, xatirə medalyonu quraşdırılıb. Burada 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində təqdim edilmiş heykəl qoyulub. Fəvvarələr Meydanı Parkı və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı

və Nobel prospekti üzərindən körpü vasitəsilə birbaşa Ağ Şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxma biləcəklər. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə metronun “Ağ Şəhər” stansiyasına rahat gediş-gəliş əldə edəçəklər. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda “Baku City Mall” alış-veriş mərkəzinə, şimalda Fəvvarələr Meydanının mərkəzinə, Birinci Fəvvarələr küçəsinə, körpünün alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq. Sonra dövlətimizin başçısına ötən illərdə “Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verildi. Qeyd olundu ki, “Bakı Ağ Şəhər” layihəsi ərazisində Xəzər dənizindən 25 metr hündürlükdə yerləşən Park rayonunda da inşaat işləri davam edir. Burada tikilən iyirmimərtəbəli yaşayış binalarının hündür podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydanları olacaq. Hazırda burada tikinti, quruculuq və abadlıq işləri aparılır. Nizami parkının yaxınlığında

bu rayonda “Knightsbridge (Naytsbric) Residence” kompleksinin tikintisi davam edir. Bu kompleksdə yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi planlaşdırılıb. Park rayonunun sakinlərə təhvilə 2019-cu ilin sonunda gözlənilir. Babək prospektindən başlayan yeni Mərkəzi Şərq küçəsi Babək kvartalını iki hissəyə böldür. Eni 37, uzunluğu 470 metr olan Mərkəzi Şərq küçəsində yerləşəcək yeni Qarabağ Atları Meydanının layihəsi hazırdır. Kvartalda mərkəzinə çevriləcək meydan sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər tərəfli şərait yaradılacaq, burada mağazalar, kafelər və mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq. 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı çərçivəsində layihənin çərçivəsində 26,7 hektar xaos tikintisi və infrastruktur olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastruktur “Ağ Şəhər”

layihəsi ilə uzaqlaşdırılıb və müfəssəl planı hazırlanıb. Bununla yanaşı, inşa olunacaq çoxsaylı bina, yol, park, məktəb, servis obyektləri, digər ərazi-planlaşdırma və infrastruktur işlərinin layihələndirilməsi də yerinə yetirilərək cari ildə nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb. Ərazisi 7800 kvadratmetr olan Zaman meydanı şimal tərəfdən gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunacaq. Metronun “Ağ Şəhər” stansiyasının çıxışlarından biri də burada yerləşir. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoydular. Təmələqoyma mərasimindən sonra xatirə şəkl çəkdirildi. “Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost!

Doğum gününüzün münasibətilə səmimi təbriklərimi, Sizə möhkəm cansağlığı, yaxınlarınızın və dostlarınızın əhatəsində xoşbəxt həyat diləklərimi qəbul edin. Mən Azərbaycanı tərəqqi və inkişaf yolu ilə aparmağa davam etmənin üçün Sizə məsuliyyətli Prezident vəzifəsində böyük uğurlar arzu edirəm. Azərbaycanın qazandığı nailiyyətlər məndə güclü təəssürat oyadıb. Buna görə ürəkdən şadam və əminəm ki, Sizin uzaqgörənliyiniz və fədakarlığınız sayəsində Azərbaycan qarşıya qoyulan bütün məqsədlərə çatacaq.

Mən Serbiya-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm. Mənə çox xoşdur ki, aramızdakı coğrafi məsafəyə baxmayaraq, ölkələrimizi ənənəvi dostluq, habelə qarşılıqlı hörmət və etimad telləri bağlayır. Əminəm ki, biz bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlardan birgə fəaliyyətimizlə istifadə edəcəyik.

Mən Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımamaqla bağlı Azərbaycanın prinsipial mövqeyinə, habelə suverenliyinin və ərazi bütövlüyünün saxlanılması üçün beynəlxalq təşkilatlarda Serbiyaya göstərdiyiniz dəstəyə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Serbiya da BMT-nin üzvü olan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə prinsipial olaraq sadıqdır və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair səyləri alqışlayır.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizi bir daha Serbiyaya dəvət edirəm. Əminəm ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasında sıx münasibətlərə xüsusi töhfə verəcək.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Aleksandr Vuçiç
Serbiya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident!

Doğum gününüzün münasibətilə Sizi təbrik etmək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik diləmək mənim üçün böyük şərəfdir və buna görə məmnunam.

Fürsətdən istifadə edərək, xalqlarımız arasında, xüsusən qarşılıqlı maraq doğuran məsələlərdə dostcasına münasibətlərin daha da yaxşılaşdırılmasına sadıq olduğumu bildirmək istəyirəm.

Hörmətli Prezident, icazə verin qarşıdan gələn 2019-cu ildə Sizə və ailənizə ən xoş arzularımı bildirim. Mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Milorad DODİK
*Bosniya və Herseqovinanın
Rəyasət Heyətinin üzvü*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Doğum gününüzün münasibətilə Gürcüstan hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, iki dost ölkə və xalq arasında dostluğa, qarşılıqlı etibara əsaslanan yaxın və möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcəkdir. Əminəm ki, bizim nümunəvi tərəfdaşlığımız regionda sülhün və təhlükəsizliyin qorunmasında böyük rol oynamaqdadır.

Hörmətli cənab Prezident, ürək sözlərimi ifadə edərək, Sizə öz dərin ehtiramımı, ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

Mamuka BAXTADZE
Gürcüstanın Baş naziri

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gürcüstanın Baş naziri Mamuka Baxtadze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mamuka Baxtadze Prezident İlham Əliyevi ad gününə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə əlaqələrimiz uğurla inkişaf edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından səmimi təbriklərimi qəbul edin.

Siz - görkəmli siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün çox iş görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB üzvü olan dövlətlər arasında çoxplanlı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin genişlənməsinə Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar diləyək.

Hörmətlə,

Yuri OSİPOV
*MDB Parlamentlərarası Assambleyası
Şurasının baş katibi,*

Aydın CƏFƏROV
*MDB Parlamentlərarası Assambleyası
Şurasının baş katibinin müavini*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilməmiş siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyıırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolunda irəliləyəcək.

Şübhə etmirəm ki, xalqın sabit dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyi bundan sonra da Sizin ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.

İcazə verin bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyim.

Hörmətlə,

Müslüm XUÇİYEV
*Rusiya Federasiyası Çeçenistan
Respublikası Hökumətinin sədri*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

İcazə verin Sizə dərin ehtiramımı bildirim və doğum gününüzün münasibətilə Sizi ürəkdən təbrik edim.

Azərbaycan daha çox Sizin sayənizdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində böyük nəticələrə və hərtərəfli inkişafa nail olub.

Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir və qarşılıqlı fəaliyyətin bütün sahələrində Həştərxan vilayəti ilə əməkdaşlığın genişlənməsinə ayırdığınız daimi diqqətə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə səmimi qəlbdən uzun ömür, tükenməz quruculuq enerjisi, ailə səadəti, Vətənin rifahı naminə fəaliyyətinizdə uğurlar və yeni zəfərlər diləyim.

Hörmətlə,

Sergey MOROZOV
*Rusiyanın Həştərxan vilayəti
qubernatorunun vəzifəsini icra edən*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

İcazə verin, doğum gününüzün münasibətilə Sizə GUAM-ın Katibliyinin beynəlxalq heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı naminə uzun illər boyu səmərəli fəaliyyət arzu edirəm!

Azərbaycan uzun illərdir ki, Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə parlaq nailiyyətlər nümayiş etdirir.

Sizin yürütdüyünüz ardıcıl, uzaqgörən daxili və xarici siyasət milli mənaifələrin irəli çəkilməsi və ölkənin beynəlxalq iqtisadiyyata inteqrasiyası üzrə bir sıra mühüm strateji layihələrin uğurla həyata keçirilməsinə təminat verib. Bu siyasət həm də strateji əhəmiyyətli Qara dəniz-Xəzər dənizi məkanında Azərbaycanın mövqelərinin və geosiyasi rolunun möhkəmlənməsini təmin edib, bu regionun dünyada baş verən proseslərə daha sıx inteqrasiyasına kömək edib.

İnstitusional, iqtisadi və sosial sahələrdə islahatlar proqramının uğurla reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına, əhalinin rifahının yüksəlməsinə, cəmiyyətin daha da demokratikləşməsinə şərait yaradıb. Bütün bunlar Azərbaycan vətəndaşlarının keyfiyyətli həyat səviyyəsinin durmadan yüksəlməsində öz əksini tapıb.

Azərbaycanın beynəlxalq nüfuzu da artır. Azərbaycanın fəal, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti ölkənin iqtisadi və müdafiə qüdrətini durmadan artıraraq regionda və onun hüddudlarından kənarda

sabitliyin qaranına çevrilib, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün ilkin şərait yaradıb.

Beynəlxalq ictimaiyyət mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın, multikulturalizmin və tolerantlığın təbliğinin inkişafı üçün Sizin yorulmadan göstərdiyiniz səyləri və Azərbaycanın bu işə töhfəsini yüksək qiymətləndirir.

Zati-aliləri, biz Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilatın – GUAM-ın əsasını qoymuş dövlətlərdən biri kimi Azərbaycanın bizim strateji tərəfdaşlar olan dost ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə və dərinləşməsinə töhfəsini yüksək qiymətləndiririk. GUAM-ın coğrafiyası üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli maraqlarının inkişafı və müdafiəsi üçün ən mühüm məkanlardan biridir. Əminik ki, GUAM çərçivəsində əməkdaşlıq potensialının reallaşdırılması strateji əhəmiyyətli bu coğrafiyanın sülh, sabitlik, təhlükəsizlik və firavanlıq məkanına çevrilməsinə, ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edib bu bayramqabağı günlərdə Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ölkənin daha da firavanlaşması naminə planlarınıza həyata keçirilməsində uğurlar diləyim. Qəti əmin olduğumu bildirirəm ki, qarşıdan gələn yeni il Azərbaycan xalqının yeni uğurları və qələbələri ilə əlamətdar olacaq.

Dərin hörmətlə,

Altay ƏFƏNDİYEV
GUAM-ın Baş katibi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Doğum gününüzün münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından təbriklərimi çatdırıram.

Doğum günləri həyat yoluna nəzər salmaq üçün gözəl imkanlar yaradır. Qeyd etməliyəm ki, Sizin həyatınız xalqınızda xidmətə həsr olunub.

Ölkənin və xalqınız üçün davam edən xidmətlərə həsr olunacaq yeni bir ilə başladığınız ərəfədə fürsətdən istifadə edərək bildirirəm ki, GECF ilə Azərbaycan Respublikası arasında xüsusi əməkdaşlıq mövcuddur. Azərbaycan qaz sənayesində böyük işlər görüb. “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarının və “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı buna misal göstərilə bilər. Bu ilin may ayında keçirilən və həmin üstünlükləri ətraflı şəkildə nümayiş etdirən 25-ci Xəzər Neft-Qaz Sərgisi və Konfransında iştirakdan çox məmnun oldum.

Cari ildə mənim Sizin tərəfinizdən qəbul edilmək şərəfinə nail olmağım GECF ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verdi və gələcəkdə daha sıx əməkdaşlıq üçün yol açdı.

Sizi doğum gününüzün münasibətilə bir daha təbrik edir, GECF-in 10 illik yubileyinin qeyd olunduğu bir vaxtda Azərbaycanın fəaliyyətimizə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirirəm. Qoy gələcək illər dostluğumuzun və uğurlu əməkdaşlığımızın yeni dövrü olsun!

Sizə, ailənizə, Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Yuri SENTYURİN
*Qaz İxrac Edən Ölkələr Forumunun
Baş katibi*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi doğum gününüzün münasibətilə “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klassın və Katrina Klaas-Mülhoyzerin, eləcə də “CLAAS” MMC-nin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin!

Fürsətdən istifadə edərək, uzun illik uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın “CLAAS” şirkəti üçün oynadığı strateji rolu xüsusi qeyd etmək istəyirəm. Biz həmişə öz fəaliyyətimizdə Azərbaycan fermerlərinin “CLAAS” şirkətinin kənd təsərrüfatı texnikası və xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq.

Dərin hörmətlə,

Bernd Lüdeviç
*Almaniyanın “CLAAS Global Sales”
Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü,
satış və marketinq üzrə icraçı direktor*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizin respublikanın Prezidenti kimi fəaliyyətinizi, xalqı inamla iqtisadi və sosial tərəqqi yoluna istiqamətləndirən lider kimi tarixi xidmətlərinizi Ümumhəmkarlar İttifaqlarının Konfederasiyasında və onun üzvü olan təşkilatlarda yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan cəmiyyət həyatının bütün sahələrində şəksiz və mühüm nailiyyətlər nümayiş etdirir. Ölkənin beynəlxalq məkanda, inteqrasiya proseslərinin dərinləşməsində, Birlik dövlətlərinin və xalqlarının dostluq və əməkdaşlığının inkişafında getdikcə daha fəal və əhəmiyyətli rol oynayır.

Fürsətdən istifadə edərək, həmkarlar hərəkatının fəaliyyətinə milli və beynəlxalq səviyyədə daim dəstək göstərdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi, ürəkdən gələn möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Dərin hörmətlə,

Vladimir ŞERBAKOV
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının hamı tərəfindən qəbul edilmiş və öz ölkəsinə sonsuz məhəbbət və sədaqət nümunəsi olan zəngin həyat yolu keçmiş liderisiniz. Yüksək peşəkarlığınızın və məqsədyönlülüyünüz Sizə ölkə qarşısında dayanan ən mürəkkəb məsələləri həll etməyə, xalqınızın rifahına xidmət etməyə imkan verir.

Sizə ürəkdən möhkəm cansağlığı, tükenməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və xanımınız Mehriban Arif qızına ən xoş diləklərimi çatdırır, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Tatyana ANODİNA
*Aviasiya və Hava Məkanından İstifadə Üzrə
Dövlətlərarası Şurasının prezidenti,
Dövlətlərarası Aviasiya Komitəsinin sədri*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizə şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan çoxsaylı dostlarınız adından möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə məsul işinizdə sədaqətli dostlar və məsləkdəşlər arzu edirəm. Qoy Sizin hər bir təşəbbüsünüz uğurlu olsun!

Hörmətlə və ən xoş arzularla,

Anatoli Torkunov
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Siz çox yüksək mədəniyyətə malik bir insan, mükəmməl diplomat və rəhbər kimi Azərbaycan Respublikasının inkişafına böyük töhfə verirsiniz, milli mədəniyyətin və incəsənətin inkişafına güclü dəstək göstərirsiniz.

Sizə öz ehtiramımı göstərmək, fəaliyyətinizdə daimi uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, sülh və tərəqqi dilemək fürsətinə görə ürəkdən sadam.

Hörmətlə,

Zurab SERETELİ
Rusiya Rəssamlıq Akademiyasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi qəlbədən möhkəm cansağlığı, firavanlıq, tükenməz enerji, Azərbaycan xalqının və Azərbaycan uşaqlarının rifahı naminə bütün səylərinizdə yeni uğurlar arzu edirəm.

Uşaqların müdafiəsi sahəsində gələcək əməkdaşlığımızın bundan sonra daha səmərəli olacağına ümid edirəm.

Hörmətlə,

Albert LIXANOV
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Doğum gününüzün münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu əlamətdar gündə Sizə - təcürbəli dövlət xadiminə, Azərbaycan dövlətinin müstəsna istedadlı, pragmatik siyasi xadiminə və layiqli liderinə səmimi hörmət və minnətdarlığımı bir daha bildirmək istərdim.

Sizin ardıcıl, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası əsil regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində öz məxsusi və nüfuzlu yerini tutub. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərəarası dialoqun əsil nümunəsi olub və bu gün də belədir. Məhz Sizin pragmatik və müdrik siyasi fəaliyyətiniz sayəsində tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Multikulturalizmin Azərbaycan modeli millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, habelə yəhudi icmasına dünyada presedenti olmayan xüsusi qayğıkeş münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinizə, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksəriyyətinin hörmətini qazandırsınız.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbədən tükenməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

Arye QUT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,
“Cəmiyyət üçün Beynəlxalq layihələr”
Qeyri-Hökumət Təşkilatının rəhbəri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və əməkdaşları adından ən səmimi təbriklərimizi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə uğurlu fəaliyyətiniz Sizə xas olan görkəmli və uzaqgörən siyasi xadim keyfiyyətləri, perspektiv və cari hədəflərin və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq üçün əzmkarlıq sayəsində təmin olunur.

Əminəm ki, Sizin millət lideri və dövlət xadimi istedadınıza, ensiklopedik biliklərinizə və bir sıra digər yüksək insani və vətəndaşlıq keyfiyyətlərinizə Azərbaycan Respublikasının qüdrətinin artırılması və onun vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması üçün hələ uzun illər ehtiyac duyulacaq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükenməz enerji və gözəl ölkənizin əməksevər xalqının firavanlığı naminə yeni böyük zəfərlər diləyirəm.

Hörmətlə,

İqor MAKAROV
“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Doğum gününüzün münasibətilə Sizi səmimi qəlbədən təbrik edirik. Sizə heyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükenməz enerji, rifah və xoşbəxtlik diləyirik.

Qoy Tanrı Sizi və doğmalarınızı qorusun! Ölkənizin və bəşəriyyətin rifahı və inkişafı naminə bütün nəcib arzularınızın həyata keçməsinə arzu edirik.

Dərin hörmətlə,

Vardis VARDİNOYANNİS
Yunanıstanın “Motor Oil Hellas”,
“Vegas Oil and Gas” şirkətlərinin sədri və xanımı
Marianna Vardinoyannis

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə “VTB Bank”-ın idarə heyəti və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Siz artıq 15 ildən çoxdur ki, hamı tərəfindən qəbul edilmiş lider olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsində enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin inkişafının və onun vətəndaşlarının firavanlığının təmin edilməsinə yönəldirsiniz. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına, regional sabitliyin və qarşılıqlı iqtisadi fəaliyyətin təmin edilməsi üzrə beynəlxalq səylərə Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər.

Sizin Rusiya ilə Azərbaycanın işgüzar birlikləri

arasında əməkdaşlıq məsələlərini daim diqqətdə saxlamağınız ikitərəfli ticari və investisiya əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun VTB kapitalında iştirakını yüksək qiymətləndiririk. Bunda dostluq, etimad və ölkələrimiz arasında səmərəli əlaqələrin möhkəmlənməsinə yönəldilmiş güclü kurs görürük.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul işinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Andrey KOSTİN
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi doğum gününüzün münasibətilə səmimi qəlbədən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.

BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm verir və ölkənizdə fəaliyyət göstərməkdən qürur duyuruq. Bu illər ərzində biz regionda dün-

ya səviyyəli xeyli layihə həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olub. Biz, həmçinin Azərbaycan hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid edirik.

Hörmətlə,

Qəri COUNZ
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbədən möhkəm cansağlığı, tükenməz həyatı qüvvə, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Biz - Sizin dostlarınız fəxr edirik ki, Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən səmərəli quruculuq işinin nəticələrini qərəzli olmayan hər bir insan əyani şəkildə görür, Azərbaycanın həm regionda,

həm də bütövlükdə dünyada beynəlxalq nüfuzu durmadan artır.

Əziz İlham Heydər oğlu, biz bir daha Sizi əmin etmək istəyirik ki, bizə verdiyiniz hər bir tapşırığı yerinə yetirməyə hazırıq.

Hörmətlə və sədaqətlə,

Yuri ÇAXUNAŞVİLİ
“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

İcazə verin doğum gününüzün münasibətilə Sizi ürəkdən təbrik edim.

Sizə möhkəm cansağlığı, ailənizə əmin-amanlıq, yeni Azərbaycanın qurulması kimi şərəfli tarixi mis-siyanızı davam etdirmək üçün enerji diləyirəm. Dost və qardaş Azərbaycan xalqının uğurlarını sevinclə müşahidə edir, Sizə və bütün ölkənizə firavanlıq, yeni-yeni müvəffəqiyyətlər və layiqli həyat arzu edirik.

Biz daha güclü, vahid, dinc və inkişaf edən

Azərbaycan görməyi arzu edirik. Əminik ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da yeni uğurlar qazanacaq, böyük və nurlu ümidlər, geniş və real imkanlar ölkəsi kimi qalacaq.

Doğum gününüzün mübarək, hörmətli İlham Heydər oğlu!

Sizə və ailənizə ən xoş arzularla və dərin hörmətlə,

David Bejuaşvili
“Georgian Industrial Group”-un Direktorlar Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

İcazə verin doğum gününüzün münasibətilə Sizi Azərbaycandakı Katolik kilsəsinin üzvləri adından və şəxsən öz adımdan təbrik edim və Sizə ən xoş, ən səmimi arzularımı bildirim.

Cənab Prezident, fürsətdən istifadə edib bizi icmaya göstərdiyiniz dəstəyə və Azərbaycan Katolik kilsəsinin bütün din xadimlərinin viza almasına köməyinizə görə Sizə xüsusi təşəkkürümü bildirmək istərdim. Ölkədə dinlərarası münasibətlərin və multikulturalizm siyasətinin möhkəmlənməsi üzrə Sizin təşəbbüsələrinizi yüksək qiymətləndiririk.

İcazə verin qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni, 2019-cu il münasibətilə Sizi, ailənizi və yaxınlarınızı təbrik edim. Sizə, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına işə sülh və tərəqqi arzulayıram.

Ulu Tanrı Sizə yar olsun!

Hörmətlə,

Vladimir FEKETE
Azərbaycan Respublikasında Katolik kilsəsinin apostol prefekturasının yepiskopu

“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın təqdimat mərasimi keçirilib



□ **Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın təqdimat mərasimi keçirilib.**

Filmin ssenari müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alişanovdur. Kitabın buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-in) İdarə Heyətinin sədri Aslan Aslanovdur. Kitabə “Ön söz”ü tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərindən Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, təqdimatı keçirilən filmi və kitabı Prezident İlham Əliyevin rəhbərliyi ilə son on beş ildə Azərbaycanda əldə edilən uğurların salnaməsi adlandırmaq olar. Filmin və kitabın yüksək səviyyədə hazırlandığını deyən Əli Əhmədov müəlliflərə yeni yaradıcılıq uğurları arzulayıb.

Təqdimat mərasiminin çox gözəl bir günə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf etdiyini xatırladan Əli Əhmədov fərsətdən istifadə edərək özünün və tədbir iştirakçılarının adından dövlətimizin başçısını təbrik edib, ona Azərbaycan və xalqımız naminə bundan sonrakı fəaliyyətində daha böyük uğurlar və qələbələr arzulayıb. O deyib: “Bu uğurlar, bu nailiyyətlər, sözün həqiqi mənasında, o qədər böyük və əzəmətlidir ki, Azərbaycan və İlham Əliyev sözləri indi bir-biri ilə eyniyyət təşkil edir. Əlbəttə ki, bu gün Azərbaycanı İlham Əliyevsiz, onun həyata keçirdiyi siyasətdən ayrılıqda təsəvvür etmək çox çətindir. Azərbaycanın möhtəşəm nailiyyətlərini, əslində isə Azərbaycanın mövcudunu, Azərbaycanın bütövlükdə inkişaf

fını bugünkü dünyanın ən böyük siyasi layihələrindən biri hesab etmək mümkündür. XX əsrin 90-cı illərinin əvvəllərində total, hər tərəfli böhranın məngənəsində sıxılan Azərbaycan çox qısa bir vaxtdan sonra – XXI əsrin əvvəllərində dünyanın ən sürətli inkişaf edən ölkəsinə çevrildi. Bunu möcüzədən başqa bir sözlə ifadə etmək qeyri-mümkündür. Nümayiş olunan filmdə və təqdim edilən kitabda Azərbaycan möcüzəsinin bütün tərəfləri, istiqamətləri və məqamları öz əksini tapıb. Azərbaycan möcüzəsi – bu ifadə bütövlükdə ölkəmizin inkişafını, yüksəlişini hərtərəfli əhatə edən bir anlayışdır”.

Ötən on beş il ərzində Azərbaycanın iqtisadiyyatının üç dəfədən çox artdığını, inkişaf tempinə görə dünyada birinci yer tutduğunu və bir neçə il ardıcılıqla bu statusu saxladığını, 2 milyona yaxın yeni iş yerinin açıldığını xatırladan Əli Əhmədov bütün bunların sayəsində ölkəmizin yeniləşdiyini, modernləşdiyini qeyd edib, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri vurğulayıb, bütün bu uğurların xalqımızın qürur mənbəyinə çevrildiyini bildirib.

On beş il ərzində həyatın bütün sahələrində böyük irəliləyişlər baş verdiyi, möhtəşəm uğurlar qazanıldığını diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, siyasi, enerji, nəqliyyat, kommunikasiya, idman mərkəzlərindən birinə çevrilib.

“Bu gün, Azərbaycan, sözün həqiqi mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Azərbaycanın inkişafı, Azərbaycanın möcüzələri, Azərbaycanın tərəqqisi insanlarımızın məmnunluğunu artırır. Bu gün Azərbaycan vətəndaşı öz həyatından məmnundur. Bu gün Azərbaycan insanların arzularının həyata keçirildiyi bir mülkətdədir. Həmçinin bu istək və arzuların reallaşması üçün Azərbaycan dövləti və hökuməti lazım olan bütün şəraiti və imkanları təmin edir. Azərbaycanın

qızıl əsrinin başlıca müəllifi Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevdir. On beş ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında belə bir inamı qəti surətdə formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən İlham Əliyevlə bağlamalıdır. Çünki bu siyasət və onu həyata keçirən İlham Əliyev Azərbaycana həmişə uğur gətirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda on beş il ərzində əldə olunan nailiyyətlərin fundamental əsaslarından biri Heydər Əliyev siyasəti, habelə dövlətimizin başçısının şəxsi keyfiyyətləri ilə bilavasitə əlaqədardır. Digər bir səbəbi də İlham Əliyevin bu uğurları, bu inkişafı ürəkdən istəməsi, yeni, niyyətinin bu uğurlarla eyniyyət təşkil etməsi ilə bağlıdır. Nə qədər İlham Əliyev Azərbaycana rəhbərlik edirsə, ölkəmiz bir o qədər inkişaf edəcək, növbəti illərdə daha böyük uğurlar qazanacaq. Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər gözləyir”, - deyir Əli Əhmədov vurğulayıb.

“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” kitabının tərtibçi və eyniadlı filminin ssenari müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, 15 illik uğurların əsasında Prezident İlham Əliyevin ümummilli liderin kursuna sədaqətli obrazı dayanır. Ümummilli liderin kursuna sədaqətli xidmət etmək, onu qətiyyətlə həyata keçirmək bu uğurların başlıca təməlidir. Prezident İlham Əliyev okeanlara çıxışı olmayan Azərbaycanı dünyanın nəqliyyat, logistika mərkəzinə çevirib. Dövlətimizin başçısı dünya liderləri arasında qlobal düşüncəsi, beynəlxalq aləmdə baş verən hadisələrə sistemli yanaşması, qətiyyəti, prinsipiallığı, insanpərvərliyi, humanistliyi ilə seçilir. Bütün bu keyfiyyətlər Azərbaycanın hər bir sahədə yüksək inkişafını təmin edir.

Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri ilə bağlı bəzi məqamların təqdim olunan kitabda və filmdə əks etdirildiyini bildiren Əli Həsənov deyib ki, dövlətimizin başçısı həddən artırıq sədaqətli insandır. O, öz əqidəsini, inandığını işə, ona etibar olunmuş əmanətə,

xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara, ümummilli liderin irsinə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə həmişə sədaqətli olub. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər ümummilli liderin ideyaları və Azərbaycan xalqının əsas maraqları və mənafeələri üzərində qurulub. Həm filmdə, həm də kitabda bu xətt qabarıq şəkildə əks etdirilib. İlham Əliyev 15 illik prezidentlik dövründə qlobal və sistemli strateji düşüncə tərzinə malik olduğunu nümayiş etdirə bilib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional əhəmiyyətli layihələr on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbədicə ixrac mənbəyinə, enerji və nəqliyyat xəbinə çevirib. Bütün bunlar uzun illər Azərbaycanın rifahını, dövlətimizin davamlı inkişafını təmin edəcək.

Prezident İlham Əliyevin praqmatik və realist siyasi xadim olduğunu vurğulayan Əli Həsənov deyir ki, dövlətimizin başçısı həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdü. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə proqramlaşdırıb həyata keçirir. Onun ölkəyə rəhbərlik etdiyi illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqının məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artıb. Ötən 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin azəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb.

“Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını beynəlxalq müstəvidə necə qətiyyətlə müdafiə etdiyi sizə təqdim olunan kitabda və nümayiş etdirilən filmin kadrlarında öz əksini tapıb”, - deyən Ə. Həsənov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə icra olunan strateji



kurs ölkəmizin beynəlxalq arena-də nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib. Onun liderlik keyfiyyətləri, dərin zakası, böyük erudisiyası, qlobal düşüncəsi, intellekti, çevik qərarlar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı proqram və layihələr ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaradıb. Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir. İlham Əliyevin siyasi iradəsi Azərbaycanı regionda sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə çevirib, bu gün Azərbaycan həm də regionda sülhün, əsasıqın qaranlıdır.

Prezident İlham Əliyevin islahatçı, novator lider olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, beynəlxalq qurumlar ölkədə həyata keçirilən islahatları yüksək qiymətləndirirlər. Azərbaycanı təqdim etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yere layiq görülüb. “Doing Business” hesabatına görə Azərbaycan dünyada “ən islahatçı ölkə” hesab olu-

nur. Bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal alıb, Rusiya ilə Türkiyə arasında gerginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasətləri tərəfindən dənə-dənə etiraf olunub. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-dəimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, dövlətimizin təşəbbüsü ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başlanmış “Bakı prosesi”, Bakını “humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər dövlətimizi beynəlxalq əməkdaşlığın, sülhün əsas müdafiəçilərindən birinə çevirib. 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olduğu Qoşul-ma Hərəkatına sədrlik edərək də Azərbaycan bu siyasətini davam etdirəcək.

Prezidentin köməkçisi çıxışının sonunda deyib: “Film və kitabın hazırlanması böyük zəhmət hesabına başa gəlib, İlham Əliyevin 15 illik prezidentliyi dövründə keçirdiyi təxminən 10 minə qədər tədbir, açılış, görüş və çıxışlar

təhlil edilib, ensiklopedik formada hazırlanıb. Fərsətdən istifadə edib həm filmin, həm də kitabın ərşəyə gəlməsində əməyi keçmiş hər kəsə, xüsusən də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alişanova, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-in) İdarə Heyətinin sədri Aslan Aslanova və onların rəhbərlik etdiyi kollektivlərə öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin əsas məziyyətlərindən biri minimum sözlə maksimum mənə ifadə etməsi, sanballı fikri yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyəti nəşrdə yığcam, eyni zamanda, dolğun əksini tapıb. Dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma nəticəsində Prezident İlham Əliyevin 15 illik titanik dövlətçilik fəaliyyətinin diqqətçəkan salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi yaradılıb.

“Öz ölkəsinin həqiqi lideri” Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndirib

□ **Hazırda dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, tanınmış ictimai-siyasi xadimlər tərəfindən Prezident İlham Əliyevə doğum günü münasibətilə çoxsaylı təbrik teleqramları gəlməkdədir.**

Bu, dövlətimizin başçısının dünya birliyində olan hörmət və etimadının, uzaqgörən siyasi xadim kimi tanınmasının bariz nümunəsidir. Dövlətimizin başçısı BMT, NATO, ATƏT, AŞPA kimi mötəbər beynəlxalq təşkilatların kürsülərində inamli, cəsarətli, məntiqli çıxışları ilə dünyanın tanınmış ictimai-

siyasi xadimlərinin diqqətini cəlb edib.

Təsədüfi deyil ki, qlobal böhrandan çıxış yolları axtarışında dövlətimizin başçısı-nin fikrinə, rəynə hörmətlə yanaşırlar. Bu yüksək etimad möhtərəm Prezidentimizə ünvanlanan təbrik məktublarında da özünü açıq şəkildə büruzə verir. Bu baxımdan, Rusiya

Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu diqqəti daha çox cəlb edir.

Rusiya Prezidentinin məktubu Azərbaycanın dövlət başçısının şəxsiyyətinə böyük hörmətinin, dünya siyasətində yüksək nüfuzunun göstəricisidir. Rusiya Prezidentinin təbrik məktubunda Prezident İlham Əliyevi yüksək qiymətləndirməsi, onu “uzaqgörən siyasi xadim” adlandırması, “Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli

və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmışınız” ifadələrini işlətməsi Azərbaycan dövlət başçısının şəxsiyyətinə Rusiya kimi qüdrətli dövlətin nə qədər böyük ehtiram göstərdiyini təsdiq edən ciddi argumentdir. Rusiya Prezidentinin İlham Əliyevlə aralarında yaranmış yüksək münasibətləri təbrik məktubunda bir daha vurğulaması bu il dekabrın 6-da Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə bir məqamı xatırladı.

Bu səfər Azərbaycan üçün

bir neçə önəmli məqamlarla yadda qaldı. Dövlət başçıları birlikdə nahar etdilər, sonra Dövlət Akademik Mariinski Teatrda “Şelkunçik” baletinə baxdılar. Təməşə zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinlə yanaşı əyləşmişdi. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin, ehtiramın əlaməti idi. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Bütövlükdə, Rusiya ilə Azərbaycanın münasibətləri ildən-ildə yaxşılaşır və artıq strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafeələrinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynaq-bıqarışmış taleləri təşkil edir.

Dövlət başçılarının müttəfadi xarakter almış qarşılıqlı səfərləri hökumətlər və parlamentlər arasında sıx əməkdaşlıq maraşını bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi, investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturunda, avtomobilqayırmada, səhiyyə və digər zəruri sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq getdikcə dərinləşir. Dövlət başçılarının səfərləri zamanı imzalanan sənədlər Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açıb.

İki ölkənin birgə layihəsi olan, Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün aktual problemlərinin müzakirəsi üçün ciddi əhəmiyyət kəsb edir. 2011-ci ildən keçirilən bu forum regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib. Digər sahələrdə ol-

duğu kimi, humanitar əlaqələr də dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.

İki ölkə arasında sıx dostluq münasibətlərinin getdikcə yaxşılaşması və strateji tərəfdaşlığa çevrilməsi Rusiya-Azərbaycan əməkdaşlığının bundan sonra da durmadan inkişaf etməsinə real zəmin yaradır. Əlaqələrin yüksək səviyyədə davamı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsas maraqlarının reallaşması üçün etibarlı platformadır.

Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, son vaxtlar Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini xeyli fəallaşdırıb. Azərbaycan

ilə Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən, tərəfləri faydalı və səmərəli adlandırdıqları görüşün təşəbbüskarı da məhz Rusiya olub.

Rusiya Prezidenti Vladimir Putin bu məsələyə münasibət bildirərkən deyib ki, Rusiyanı Azərbaycan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlılıq ki, qonşu regionda sülh və əsasıq yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə və digər vasitəçilərlə birlikdə tənzimləmənin qərarı kimi çıxış etməyə hazırdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Ümummilli lider Heydər Əliyevin təmsilində Azərbaycan xalqı əsrlərin və minilliklərin qovuşub-ayrıldığı nadir bir tarixi məqamda real istəklərindən əlavə, romantik ideallarını da gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vəsət və coşqu ilə səfərbər olunmuş, mərkəzləşmə impulsu ilə toparlanmışdı. Bu dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə XXI əsrin ilk illərində ölkə daxilində və beynəlxalq aləmdə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mədəni-ideoloji üfüqlər açıldı.

Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və tələli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetişmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən 15 ildə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu.

Azərbaycan dövlətçiliyi həmin dövrdə qarşısalınmaz bir sürətlə inkişaf edirdi. Artıq dünya da bu və ya digər dərəcədə etiraf etməyə məcbur olurdu ki, Yer üzündə, gerçəkdən, Azərbaycan adlı bir dövlət var. Bu dövlətin mövqeləri möhkəmləndikcə, mövcudluğu daimilişdikcə onun yeritdiyi siyasətlə hesablaşmaq məcburiyyətində qalırdılar. Bu həm də tarixdə nadir hallarda təzahür edən Xalq – Lider tandeminin qarşısalınmaz bir gücə çevrilməsinin göstəricisi idi.

Ulu öndər Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətinə, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşündəndə həminin ağılına, birinci növbədə, ümummilli liderin yaxın məsləhəti və ən sadıq silahdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.



İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Heydər ƏLİYEV
Ümummilli lider

Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc gəhrəmanına belə bir məqamda daha geniş meydan, təbii ki, hava-su kimi lazımi idi.

Tarixçilərdən fərqli olaraq, xalq həmişə geriyə yox – irəliyə baxır. Xalqın irəlində – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasətlərinin çəşidli mülahizələləri müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. İlham Əliyev siyasi meydana çıxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu Baş nazir kimi qəbul etdi.

Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, yaxşı təhsil almış, bir neçə aparıcı xarici dilə sərbəst danışmağı bacarırdı, beynəlxalq mədəniyyət tipologiyaları ilə təmasa girməyi dərinlən mənimşəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Bu baxımdan onu “rəqibləri” ilə müqayisə etmək çətin idi. Həmin dövrdə Azərbaycanda hakimiyyətə can atan qüvvələrin böyük bir hissəsi, əvvəllər tez-tez dəyişdiyi kimi, adı bir namizədlik dissertasiyası müdafiə edə bilməmiş aspirantlar, yaxud dissertantlar idilər. Onların nə zamansa sistemi, ardıcıl bir iş görə biləcəklərinə inanmaq mümkün deyildi.

Mükəmməl idarəetmə məktəbi keçmiş, dünya siyasətində bir sıra addımlarını uğurla sınaqdan çıxarmış İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranmış bir siyasi marafonun başlanğıcı idi. Siyasi düşürgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham Əliyevin keçdiyi mədəni, mədəni, intellektual,

roloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mədəniyyət məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayırmaz şəkildə bağlayır. Ulu öndərin şəriksiz varisi kimi İlham Əliyevi müasir insanların, ziyalıların, gənc nəslin fəal surətdə dəstəkləməsi, ona böyük ümidlər bəsləməsi nəticə etibarilə göz qabağında praktik işlərin inikası və perspektivə güclü inamdan irəli gəlirdi.

Millilik dövlət başçısı İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərbi təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Yeni tipli siyasətçi

heç bir alternativ qəbul etməyən bir zərurətdir.

Azərbaycan xalqının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə, guya, kölgədə qalması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülen işlərə və onun uğurlu nəticələrinə, fikrimizcə, Prezident İlham Əliyevin siyasi varislik missiyasının daha bir

müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə və özünüdəstəkləmə metodlarının, üsullarının və vərdislərinin xüsusilə gənc nəsillərinin mənimşənməsi ilə İlham Əliyevin liderliyi altında uğurla gerçəkləşdirilmişdir.

Azərbaycanın regionda, ümumən, beynəlxalq aləmdə söz sahibi olma-

Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkali ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin

İlham Əliyev və siyasi varisliyin TƏNTƏNƏSİ

Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdircəyəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

si, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari kon-yunkturluluğu ilə tanınan dünyanın “haqqhesab”ından kənarda qalıb təcrid olunmaması da İlham Əliyevin siyasi varislik missiyasının təntənəsini göstərən ciddi tarixi nailiyyətdir. Bu uğurun özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli düşüncəsi çəvik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət, hətta əks- hücum “immunitetləri” qazanmışdır. Siyasi varisliyin bütün dünyada diqqətlə izlənən İlham Əliyev nümunəsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai sürün əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.

Prezident İlham Əliyev tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlinə ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmləyi və həyata keçirilən strategiyaların səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rəşadətli varislik modelində mümkündür.

Bu prinsiplərə sadıqlığını qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən global və regional real-lıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruyub bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Ölkədə abadlaşan, “yeni rəmlər”ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilen yollar, yaradılan təhsil mərkəzləri, təbii edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını ruhan yüksəldən, əgər belə demək mümkündürsə, onun katarsisini təmin edən ələ hadisələrdir ki, yalnız bu günlə məhdudlaşdırıla Azərbaycan insanının gələcək taleyini, xarakterini müəyyən edir. Və bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.

İlham Əliyevin Azərbaycan rəhbərlik etdiyi son 15 ildə həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan– Dünya dialoqunun zəngin təcrübəsi qazanılmışdır. Bu isə ilk növbədə, o deməkdir ki, Azərbaycan xalqının milli idealları, bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalmayıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hədd-larını genişləndirir, ümumən insan və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur.

Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görülməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münəssiflik etdikcə Azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradigmalara yiyələnir. Azərbaycan xalqının intellektual səviyyəsinin daha da yüksəldilməsi,

məhz vətənpərvərliyinə, biliyinə, sağlamlıq düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

Ümummilli liderin ən layiqli varisi olan İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycan tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması illi oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siyasi, mədəni-mədəni əhval-ruhiyyə yüksəlmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxsərtlili uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir sürətlə gətirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə enib. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 2 milyonadək yeni iş yeri açılıb. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər.

İlk növbədə İlham Əliyevin prezidentli olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi. Ötən 15 ildə bir tərəfdən, mövcud ənənələr müdafiə olundu, digər tərəfdən isə dövlət idarəçiliyinə zəruri novatorluq gətirildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu gərçə Heydər Əliyevin zəkasının təəcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
Azərbaycanda Atatürk
Mərkəzinin rəhbəri, akademik,
Əməkdar elm xadimi

Bakıda “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

□ **Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.**

Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək ölkəmizin inkişafının ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlı olduğunu qeyd edib. Vurğulayıb ki, Bakı şəhərinin əsaslı surətdə



yenilənməsi buna bariz nümunədir. Lakin bu inkişaf təkcə Bakı ilə məhdudlaşmır, bütün bölgələrimizi əhatə edir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə quruculuq işləri aparılır. Son 15 il Azərbaycanın xüsusi qürur doğuran səhifəsini təşkil edir. Bu illər ərzində Azərbaycanda bütün sahələr yenilənib, müasirləşib. Ən başlıcası, insanların həyat səviyyəsi dəyişib, əhalinin güzəranı daha da yaxşılaşıb.

Əli Əhmədov qeyd edib ki, ölkədə son 15 ildə baş verən möhtəşəm inkişaf bütün sahələri əhatə edib. Qürur hissi ilə qeyd ediləcək məqamlardan biri də həyatımızın bütün sahələrinin yeni, modern əsaslarla qurulmasıdır. Bu gün biz Azərbaycanın ən parlaq dövrünü yaşayırıq. Baş nazirin müavini bildirib ki, son 15 il ərzində aparılan quruculuq işlərinin nəticəsi olaraq, Azərbaycanın hər bir guşəsi tanınmaz dərəcədə dəyişib. Bakının müasir siması, infrastrukturu-

nun tamamilə yenilənməsi bu nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycanın bütün bölgələrində möhtəşəm quruculuq işləri bu gün də davam etdirilir. İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında deyib ki, yaradılmasının 26-cı ildönümünü şərəflə qeyd edən Yeni Azərbaycan Partiyası ideyalarını uğurla yaşatdığı ümummilli liderimizin siyasi və ideoloji irsinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin düşünlüms, pragmatik və çevik siyasətinin harmoniyasıdır.

2003-cü ildə Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyan edən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində respublikamız regionun siyasi-iqtisadi və mədəni mərkəzi, global enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından biri, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə kimi tanınıb, kosmos dövlətləri ailəsinə qoşulub, 2011-ci ildə 155 ölkənin

dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycanın yüksək inkişaf tempi və möhkəm dayanıqlılıq nümayış etdirdiyini vurğulayan Şahin Mustafayev bildirib ki, 2004-2017-ci illərdə ÜDM real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötürüb. Həyata keçirilən sistemli tədbirlər nəticəsində ödəniş il kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6 faiz, bu ilin 11 ayında isə 11,8 faiz artıb. Son 15 ildə 2 milyondan çox iş yeri yaradılıb ki, bunun da 75 faizi regionların payına düşür. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son 15 il ərzində Bakıda aparılan genişmiqyaslı quruculuq işləri barədə danışıb. Qeyd edib ki, paytaxtımız simasını tamamilə

dəyişərək, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsçüsü olduğu layihələr investorlar üçün cəlbedici məkan kimi tanınır. Son bir ildə paytaxtımıza 12 milyard manat investisiya qoyulub. 2005-ci ildən indiyədək Bakıda sənaye istehsalı 4 dəfə artıb. Bakı 5 ulduzlu otellərin sayına görə postsovet məkanında ilk yerlərdə qərarlaşıb. Təkcə bu il Bakıya 2 milyondan çox turist gəlib. İcra hakimiyyətinin başçısı xatırladı ki, beynəlxalq agentliklərin reytinginə görə, Bakı turistlər üçün memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir. Dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilən paytaxtımız öz tarixinin misilsiz inkişaf dövrünü yaşayır. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Tədbir bədi hissə ilə davam edib.

AZƏRTAC

“Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin təqdimatı olub



□ **Dekabrın 24-də “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış 3D formatında “Cəbrayıl – virtual səyahət” qrafik filminin təqdimatı keçirilib.**

Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə səyləri ilə ərsəyə gətirilib.

Tədbirdə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə

İş üzrə İctimai Şurasın sədri Nürəddin Mehdiyev 3 dildə – Azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımız olan Qarabağa Ermənistanın



ərazi iddiaları haqqında olduğunu bildirib. Qeyd edib ki, bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.

Filmə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər, həmçinin orta əsrlərdə, xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan ərazilərdə quruculuq işləri barədə faktı süskənən görünlü məlumatlar verilir. “Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda “çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, – deyə cavab verilir.

Sənədli film Azərbaycanda Qarabağın bütün tarixi dövrləri və müasir işğal dövrünü orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmidir. Filmin ideya müəllifi və

direktoru Nürəddin Mehdiyev, baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadə, ingilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist Ian Peartdır.

Filmi ingilis dilində ABŞ-dan Jill Goldman, Azərbaycan dilində Vüsal Xəliloğlu, rus dilində Konstantin Qayçuk səsləndirib. 3D formatında “Cəbrayıl – virtual səyahət” qrafik filmi də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edir.

Filmə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı, Sirik qalası, 11 tağı və 15 tağı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidələr qrafik təsvirlərlə bərpə olunaraq nümayiş etdirilir.

Gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Ülvi Quliyev, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və digər çıxış edənlər filmlərin əhəmiyyətindən danışılıb.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 556

Bakı şəhəri, 21 dekabr 2018-ci il

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyətə olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyətə olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə

məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”inə ötürülməsini təmin etsin.

5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.

6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edildikdən sonra.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərar edilməmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqgazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 557

Bakı şəhəri, 22 dekabr 2018-ci il

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2154; 2018, № 3, maddə 619) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “415” rəqəmləri “430” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna aşağıdakı redaksiyada verilsin:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin STRUKTURU

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).
2. “İçərişəhər” Muzey Mərkəzi.
3. Mənzil-kommunal və Təmir Xidməti.
4. Elmi-istehsalat bərpə emalatxanası.
5. Elmi-mədəni Mərkəz.
6. Marionet Teatrı.
7. Tahir Salahovun ev-muzeyi.
8. Məqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.
9. Ənənəvi İncəsənət Mərkəzi.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 558

Bakı şəhəri, 22 dekabr 2018-ci il

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzinin yaradılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət

Tarix-Memarlıq qoruğu-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılsın.

2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılsın ki, “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 559

Bakı şəhəri, 22 dekabr 2018-ci il

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi”nin yaradılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət

Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılsın.

2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılsın ki, Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 560

Bakı şəhəri, 22 dekabr 2018-ci il

“Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli 598 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli 598 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa-

nunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2543) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb

□ **Gələn il Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.**


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana əsasən nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul

şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif

kategoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb



□ **Dekabrın 24-də Rusiyanın aparıcı xəbərlər kanalı olan “Rossiya-24”də Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlanıb. AZƏRTAC həmin reportajı təqdim edir.**

Aparıcı: Azərbaycan Prezidenti İlham Əliyev 57 yaşını qeyd edir. Əlamətdar gün münasibətilə onu Prezident Vladimir Putin təbrik edib və qeyd edib ki, Prezident ƏLİYEV təcrübəli və uzaqgörən siyasətçidir.

Öz növbəsində Azərbaycan dövlətinin başçısı bizim telekanala müsahibəsində bildirib ki, rusiyalılar respublikada turistlərin sayına görə birinci yeri tutur və özlərini burada evlərindəki kimi hiss edirlər.

Azərbaycan paytaxtının mənim həmkarım Mariya Qladkixi nə ilə heyrləndirdiyinə isə onun “Merci Baku” adlı xüsusi reportajında baxın.

Mariya Qladkix: Mən turistlərin Azərbaycana nə üçün gəlməli olduqları barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Biz Bakıdayıq. Öz tarixi, ənənələri ilə zəngin, bununla belə bütün yeniliklərin – innovasiyaların, bütün texniki ixtisatların olduğu qədim şəhərdəyik. Azərbaycanda artıq yuxarıya – kosmosa əl atıblar.

Köhnə şəhərdən biz gələcəyin şəhərini görməyə yola düşdük. Hamısı “Made in Azerbaijan”-dır. Bu, çoxlarının fikirləşdiyi kimi, pomidor deyil. Burada səni casus filmlərindəki kimi göstərən tibbi əynəklər var.

Siz yaşıl həlqələrin hara yönəlməsini görürsünüz? – Bəli, onu hətta yerə də yönəltmək olar. Orada başın əksi görəcəyəm. Bəli, başın əksi görəsəndi. Sizin məqsədiniz bu marker olmadan bu başı real obyektin üzərinə qoymaqdır. Bu əynəklərin vasitəsilə adi gözle görə bilmədiyimiz strukturları görmək olur.

Yenə də səhri əynəklər. Bu dəfə isə təyyarəçilər üçün simulyator. Onların köməyi ilə çətin uçuş həyata keçirmək olar. Mənə elə gəlir ki, mən kənardan ağılsız kimi görənirəm. Amma bu, olduqca çox gözəl görənir. Hətta buludlar da sanki, təbiidir. Bax, bura da təbiidir.

Qarşıya adi məqsədlər qoyulmayıb. “Azerkosmos” - Qafqazda ilk peyk operatoru.

“Azerkosmos”-un əməkdaşı Tərlan Məmmədzaadə: Sentyabrın 25-də geostasionar orbitə 45 dərəcəli Şərq uzunluğu mövqeyinə 3-cü peyk – “Azerpace 2” buraxılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrinə xidmətlər göstərəcək.

Müxbir: Yeni texnologiyalar sərgisində biz Prezident İlham Əliyevlə görüşürük. Hərçənd

ki, dövlət başçısı rus dilində sərbəst danışır, müsahibəni onun doğma dilində başlayırıq.

Bu videoyazını sonra axşam bütün Azərbaycan telekanalları göstərirdi. Belə ki, müəyyən mənada “Rusiya-24” kanalı bir növ bu sərginin əsas kəşfi oldu.

Prezident İlham Əliyev: Bizim uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan iqtisadiyyatı sabit tərəqqi etsin.

Müxbir: Axı, siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Belə başa düşürəm ki, ən çox turist Rusiyadandır.

Prezident İlham Əliyev: Bəli, birinci yerdə Rusiyadır. İl ərzində 800 mindən çox rusiyalı gəlib. Onlar özlərini evdəki kimi hiss edirlər, burada dil maneəsi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaqlarımız da mühüm rol oynayıb.

Müxbir: Ləziz təamlarınız...

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur.

Müxbir: Bu gün Azərbaycan nadir təbiət, meyvələr, tarixi abidələr deməkdir. Bütün bunlar min bir işığa bürünüb. Bakı bütün günü lap Las-Veqas kimi işığa qerq olur. Azərbaycanı yanan neft və qaza görə “Odlar ölkəsi” adlandırılıb. Qədim zamanlarda Hindistandan buraya atəşpərəstlər ziyarətə gəlirdilər. Azərbaycanda planetdə mövcud olan 11 iqlim tipindən 9-u var. Bir neçə saat ərzində yollüstü çöl, subtropik və sıx meşələrdən keçərək qar yağan yerlərə düşmək olar. Bakıya gələrək isə Venesiyaya düşmək olar. Baxın, əsl yerli Venesiyadır. Qayıqla gəzəcəyik. Müxtəlif ölkələri görmək üçün başqa yerə getmək lazım deyil. Sadəcə, Bakıya gəlmək kifayətdir. Burada, heçqətən, nə desən var! Burada gəzintiyyə çıxsa bilərsən, burada Venesiyadakı kimi improvizə olunmuş kanallar, çayırıqlar var. Ümid edirəm ki, qayıqçı oxuyacaq. Qırıq İtaliyada onlar oxuyurlar.

Müxbir: Deyir ki, oxumayacaq.

Qayıqçı: Mən isə bu məhənni sevirəm.

Müxbir: İndi qətiyyən müəyyənləşdirmək olmur, biz Azərbaycandayıq, yoxsa İtaliyada.

Qayıqçı: Bilirsiniz, təəccüblüsüdür? Bu kanal artıq 50 ildir - hələ sovet dövründən mövcuddur.

Müxbir: Məşhur Bakı Bulvarı 15 kilometrə

uzanıb. Hələ də tikilməkdə davam edir. Ümumi uzunluğu 26 kilometr olacaq. Uzağa getmək doğrudan da lazım deyil. Burada qala da Torontodakı kimidir, həm Sidney, həm də Dubayın bir hissəsi var. Yerli sakinlər bunu Yaxın Şərqi Parisi adlandırırlar. Hava soyuyur. Bir qədər qalın geyinmək lazım oldu. Biz artıq içərişəhərə gəlmişik. Burada artıq əsl milli kolorit nəzərə çarpır. Məsələn, düz küçənin ortasında nərd oynayırlar.

Müxbir: Salam. Qoşulmaq olar?

Nərd oynayan: Bəli.

Müxbir: Bu, sizin milli əyləncənizdir eləmi?

Nərd oynayan: Bəli. İş olmayanda nərd oynayırsınız. İndi alver getmir.

Müxbir: İndi alver zəifdir? İndi turistlər yoxdur?

Nərd oynayan: Var, amma almırlar.

Müxbir: Turistlər var, alver etmirlər, sadəcə, gəzirilər. İlham Əliyev dedi ki, bütün turistləri Azərbaycana çağırırsınız. Ona görə də, Allah qoysa, burada çoxlu turist olacaq və sizin də nərd oynamağa vaxtınız olmayacaq. İndi Bakıda turizm mövsümü deyil. Bayırda soyuqdur. Bakı sözünün mənası farsca “badi-kubə” - Küləklər şəhəri deməkdir. Burada deyildiyi kimi: “Əgər soyuqdursa raqs elə”. Hamımızın yallını sevməyimiz Rusiya ilə Azərbaycanı birləşdirir. Bu, Azərbaycan yallısıdır. Bu yallı xüsusiyyətdir. Bu yallı insanı vəcdə gətirir. Özüm də oynamaq istədim. Yallı, bax belədir – oyun elementləri də var. Raqs edənlər arasında aparıcı da var. Azərbaycan yallısının yüzlərlə növü var. Deyəsən, məni də yallıya qəbul edəcəklər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov: Bizim ölkəmizimi təkcə yallı deyil, daha çox amil bağlayır. “KamAZ”, QAZ avtomobillərinin sənaye üsulu ilə yığımı aparılır. Bakıda mədəni həyat qaynayır. Dramteatr, Musiqili Komediya, Opera və Balet teatrları fəaliyyət göstərir. Onlar ən müasir tamaşalara quruluş verir.

Müxbir: Yəni, incəsənəti görmək üçün Bakıya gəlmək olar?

Mixail Boçarnikov: Hesab edirəm ki, bəli, olar.

Müxbir: Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzdə incəsənətin vəhdəti müşahidə olunur. Futurist, memarlıq şedevri olan Mərkəzin binası əfsanəvi Zaha Hadidin əsəridir. Bax, bunu mən qətiyyən Heydər Əliyev Mərkəzində görməyi gözləyirdim. Hiperrealist heykəllər. Belə bir sərgi burada

keçirilir. O dərəcədə realist əsərdir ki, burada hətta xırda xalları, çilləri, damarları, boyunda qırıqları görə bilərsiniz. Məsələn, dirnaqlarına baxın. Əsl insan dirnaqlarıdır. Bağışlayın, baxmaq olar?

Mərkəzin əməkdaşı: Artıq vaxtınız keçib.

Müxbir: Burada nə var? 18 və daha çox.

Mərkəzin əməkdaşı: Sizin 18 yaşınız var?

Müxbir: Var.

Mərkəzin əməkdaşı: Onda gedək.

Müxbir: Sadəcə, söz ola bilməz. İnanılmaz

sərgidir. O, artıq dünyanın bir çox ölkəsində keçirilib. Bu isə artıq bizim Heydər Əliyev Mərkəzində gözlədiyimiz görüntüdür. Onun şəxsi əşyaları, fotoları. Məsələn, bax, bu, onun DTK-da işlədiyi vaxt geyindiği paltardır. Bu isə artıq onun andıçmə mərasimində geyindiği kostyumdur. Sonra isə Azərbaycan Respublikasının üçüncü Prezidentinin çalışdığı məhz həmin iş masasıdır. Burada onun ordenləri, medalları və Azərbaycan xalqına onların sevimli liderini xatırladan hər şey var.

Mənim daha bir şəxsi mədəni heyretim “cin”lə görüşü oldu. Şüşədəki yox, həqiqi “cin”lə. Mikrofon qarşısında “cin” laqəbli Ceyhun Zeynalovdur. Onu Azərbaycanın Bob Marliisi adlandırırlar. Ceyhun Zeynalov. Azərbaycanın məşhur müğənnisi, özü də ən maraqlısı və mənim üçün anlaşılmaz olan – reqqi. Azərbaycanda reqqi var? Mən bunu bu gün bildim.

Ceyhun Zeynalov: Bunun Azərbaycanda banisi mən olmuşam. Kim ki, musiqini inkişaf etdirir, normal musiqi dinləyir onlar təbi ki, reqqini dinləyirlər.

Müxbir: Azərbaycan çoxmusiqili ölkədir.

Opera. İlk operanı Bakıda hələ 1908-ci ildə dinləyiblər. Bəstəkar Üzeyir Hacıbəyli məşhur Leyli və Məcnunun sevgi əhvalatını tamaşaya qoyub. Bu, Şərqdə ilk operadır.

Ceyhun Zeynalov: Azərbaycan musiqisinin təməli muğamdır. Muğam UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Muğam məqəmdir. Hər məqam müəyyən emosianı ifadə edir. Reqqidən başqa meyxana da var. Bu, Azərbaycan repidir. Ən məşhuru “Davay, dosvidaniya”dır.

Müxbir: Azərbaycanı anlamaq üçün onun təamlarını dadmaq lazımdır. Bakının ən yaxşı restoranlarından birində məni direktor müavinini Elşad Nuriyev qarşılayır.

Elşad Nuriyev: Bizim restoranımızın sahəsi 5 min kvadratmetrdir. Bu, Cənubi Qafqazda, hətta deyərdim ki, Avropada ən böyük restorandır.

Burada ət 28 gün saxlanılır, sonra doğranılıb bışirilərk qonaqlara verilir. Ən yaxşı şərablar bizim yerli şərablardır.

Müxbir: Azərbaycan şərabları?

Elşad Nuriyev: Əlbəttə, Azərbaycan şərabları.

Müxbir: Yaxşısı budur, bıçaqların haradan götürüldüyünü deyir. Bu, nə nömrələrdir belə?

Elşad Nuriyev: Bu, qonaqların nömrəsidir.

Müxbir: Qonaq gəlir və onun şəxsi bıçağı

var. Özündən və məndən başqa heç kim ona toxuna bilməz.

Elşad Nuriyev: Bizdə həmişə çox adam olur.

Müxbir: Bura ümumilikdə nə qədər qonaq

tutur?

Elşad Nuriyev: 1500.

Müxbir: Türk qəhvəsi. O, qum üzərində hazırlanır. Streployn, tınderoyn, ribay, lokum. Qurbanların ürəyi nə istəyirsə, hamısı var. Kömək edəcəksiniz? Məni mətbəxdə çək. Bütün insanlar istirahət edir, mən isə yenə də mətbəxə gedirəm.

Restoranın əməkdaşı: Əvvəlcə, biz əti doğrayacağıq. Mən indi, sadəcə, Nüsrətəm. Baxın görün nə edirəm. Dadmaq lazımdır. Bax, xidmət budur. Mənə, sadəcə, əti qızartmaq lazım olub. Bunu bacarıram. İndi o, son ştrixi vuracaq. Sonuncu ştrix nədir? Əhsən.

Müxbir: Ən maraqlısı indidir. Dadmaq lazımdır.

Azərbaycan xörəklərinin 30-dan çox növü var. Düz deyirlər ki, Bakıda bütün mədəniyyətlərin mətbəxinə dadmaq olar. Budur, indii türk paxlavası Azərbaycan süffəsinə veriləcək. Ona mütləq qoz, sarıkök, badam, əncir əlavə edirlər. Bizdə isə desərdə həmişəki kimi konsertlər. Baxın, tərda “Kalinka”-nı ifa edirlər. Bu, yeganə alətdir ki, nə desən ifa etmək olar.

Azərbaycanın 60-dək musiqi aləti var. Ən sevimlisi Azərbaycan balalaykası tərdir. Məlum oldu ki, “Kalinka” üçün tam münasibdir.

Azərbaycan - çox yaxın və özünəməxsus diyar. Biz onu tamamilə başqa cür görükdük. Heyrətamiz torpaqdır. Ənənələrinə sadıq görünsə də, həm də yenilikləri ilə heyretə gətirir. Burada innovasiyalara sərmayə qoyulur, bununla belə ənənəvi xəzinəni həssaslıqla qoruyurlar. Yola düşməzdən əvvəl, bir daha dənizkənarı bulvara gəldik. Axı, Bakının qışı əslində Rusiyanın payızıdır. Xəzərdən külək əsir, yelkənli qayıqlar dənizə çıxır. Burada lap yaxında neft çıxarırlar. Amma inanın ki, Azərbaycanın ən əsas sərvəti bu, deyil. Merci Baku.

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 200 mənzil verilib

□ **Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı davam etdirilir. Dünən nazirlik tərəfindən Bakının Qaradağ rayonunda daha 200 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim olunub.**



Mənzillərin təqdim olunma mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət bütün istiqamətlərdə Azərbaycana

mühüm tarixi nailiyyətlər qazandırıb, respublikamızın sürətli sosial-iqtisadi inkişafına səbəb olub. Dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin dayanması Azərbaycanın sosial dövlət statusunun, ölkədə



dinamik inkişaf şəraitində aparılan siyasətin ildən-ilə güclənməsinə, bunun bir göstəricisi olaraq, respublikada etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan verib.

Qeyd edilib ki, dövlət başçısının bu sahəyə xüsusi qayğısının növbəti göstəricisi olaraq, cari ildə nəzərdə tutulduğundan əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla, 626 mənzilin verilməsi təmin edilib. 2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillərinin evlə

təminatı həyata keçiriləcək. S.Babayev Azərbaycan Prezidentinin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim edilməsinin də dövlət rəhbərinin həmin insanlara daha bir qayğısı və hədiyyəsi olduğunu vurğulayıb.

Yeni mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirərək doğum günü münasibəti ilə təbriklərini və xoş arzularını ifadə ediblər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

İnkişaf və sabitlik büdcəsi



□ **Ekspertlərin fikrincə, 2019-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu dövlətimizin bütün maraqlarına cavab verir və iqtisadi islahatların davamlılığına, sosial-iqtisadi siyasətin daha səmərəli şəkildə həyata keçirilməsinə real şərait yaradır.**

Yeri gəlmişkən, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərcləri isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər 22 milyard 429 milyon manat, mərkəzləşdirilmiş xərclər isə 24 milyard 347 milyon manat məbləğində təsdiq edilib.

Gələn ilin dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 7 milyard 316 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364 milyon manatı ARDNF-dən transfertlərin payına düşür.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin neft gəlirlərinin hesablanması orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat, yaşayış mi-

nimumu isə 180 manat olacaq. Həmçinin əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulub.

İqtisadi ekspert Vüqar Bayramovun bildirdiyinə görə, 2019-cu ilin dövlət büdcəsi Azərbaycanda növbəti illər üçün proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun olaraq tərtib olunub. İqtisadi artım növbəti ildə büdcə gəlirlərinin formalaşmasına və artmasına müsbət təsir göstərəcək.

Ekspert, həmçinin vurğulayıb ki, gələn ilin dövlət büdcəsinin gəlirlərində 3,5 faiz artım nəzərdə tutulub. Bu, dövlət büdcəsinin gəlirlərinin 22,9 milyard manatadək yüksəlməsi deməkdir. Halbuki 2018-ci il üçün bu rəqəm 22,1 milyard manat idi. Xərclərdə artım 7,3 faiz olacaq. Bu da məhz xərclərin 24,7 milyard manata çatdırılması ilə bağlıdır.

Göründüyü kimi, büdcə gəlir və xərclərində artım əvvəlki ilə müqayisədə daha çoxdur. 2019-cu il həm də Azərbaycan iqtisadiyyatında daha yüksək artımın proqnoz-

laşdırılması ilə bağlıdır.

Büdcənin ÜDM-də payının 28 faiz olacağına proqnozlaşdırılan V.Bayramov, eyni zamanda, qeyd edib ki, gələn ilin büdcə gəlirlərinin formalaşması istiqamətlərinə baxsaq, vergi sistemində həyata keçiriləcək islahatların büdcə gəlirlərinin formalaşmasına birbaşa təsir göstərəcəyini görə bilərik.

Gələn ilin büdcə gəlirlərinin 9,2 milyard manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların payı 400,4 milyon manat artacaq ki, bu da 2018-ci ilə müqayisədə 4,7 faiz çoxdur. Dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri də xərclərdir. Bu sahədə bütün istiqamətlərdə artımlar qeydə alınıb. Elm xərclərində 4,2 faiz artım gözlənilir. Bu xərclər son dövrlər ən çox müzakirə edilən istiqamətlərdən biridir. Gələn il elm sahəsinə 133,5 milyon manat vəsait ayrılacaq. Təhsil xərcləri 2 milyard 274 milyon manat proqnozlaşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 11,3 faiz çoxdur. Səhiyyə sahəsində artım daha yüksək olacaq. Bu istiqamətə 1 milyard 48 milyon manat yönəldiləcək. Sosial

təminat xərclərində 9 faiz artım proqnozlaşdırılır. Aqrar sektora 834 milyon manat vəsait ayrılacaq. Əksər istiqamətlərdə artımların olacağını müşahidə edirik.

2019-cu ildə sosialyönlümlü xərclərin payı 7 milyard 900,9 milyon manat olacaq ki, bu da cari ilə müqayisədə 11,2 faiz çoxdur. Sosial ipoteka və mənzil təminatının genişləndirilməsi istiqamətində 162 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Həmçinin ehtiyac meyarı 143 manat müəyyənləşdirilib.

Bütövlükdə, növbəti illərdə sosial layihələr və proqramların dəstəklənməsi prioritet olacaq. Bu ondan xəbər verir ki, sosial, təhsil, elm, səhiyyə üzrə ayrımlar prioritetliyi qoruyub saxlayacaq. Gələn ilin dövlət büdcəsi Azərbaycanda növbəti illər üçün proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun olaraq tərtib olunub. İqtisadi artım növbəti 2019-cu ildə büdcə gəlirlərimizin formalaşmasına və artmasına müsbət təsir göstərəcək.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Zərdab Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot – 1. Cari təmir işlərinin görülməsi üçün mal-material, mexaniki və elektrik avadanlıqlarının satın alınması.

Lot – 2. Maşın-mexanizmlərin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satın alınması.

Lot – 3. Əsaslı təmir işlərinin görülməsi üçün mal-material, nasos və elektrik avadanlıqlarının satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: – aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zərdab Suvarma Sistemləri İdarəsindən (Zərdab rayonu, Ucar – Zərdab şosesi 41), əlaqələndirici şəxs- Hüseynov Mayıl Ərziman oğlundan, telefon: (0135) 6-52-07 ala bilərlər.

Təşkilat: Zərdab SSI YXO
H/h- 3205101944600201146
VÖEN- 5300060531
Bank- "Kapital Bank"ın Zərdab filiali
Kod- 200468
VÖEN- 9900003611
M/h- 4628010000
S.W.I.F.T.BIK AIBAZZxx
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərfdə 25 yanvar 2019-cu il saat 18.00-a qədər, Zərdab Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Biləsuvar Suvarma Sistemləri İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün ehtiyat hissələri, mal və materialların satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.
Lot-1. Mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması.

Lot-2. Mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.

Lot-3. Tikinti materiallarının satın alınması.
Lot-4. Əsaslı təmir işləri üçün ehtiyat hissələrinin satın alınması.

Lot-5. Avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: – aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Biləsuvar şəhəri, Babək küçəsi 5, Biləsuvar Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs-T.Eyvazovdan, telefon: 5-00-34) ala bilərlər.

Təşkilat- Biləsuvar SSI
H/h- AZ95CTRE 0000000000002352601
VÖEN- 4100023151
Adı- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ
0136010000000003944
S.W.I.F.T.BIK: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərfdə 25 yanvar 2019-cu il saat 18.00-a qədər Biləsuvar Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Balakən Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Tikinti işləri üçün materialların satın alınması.

Lot-2. Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: – aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Balakən şəhəri, 28 May küçəsi 5 nömrəli ünvandan (əlaqələndirici şəxs- E.Bodurovdan , telefon: (02429) 5-54-25) ala bilərlər.

Təşkilat- Balakən SSI
H/h- AZ 83 AİB
32051019446900001169
VÖEN- 3800063541
Bank- "Kapital Bank"ın Balakən filiali

Kod- 200695
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK -AIBAZZxx
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərfdə 25 yanvar 2019-cu il saat 18.00-a qədər Balakən şəhəri, 28 May küçəsi, 5 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Ucar Meliorasiya İdarəsi 2019-cu ildə istismar tədbirlərinə

mal-material, maşın-mexanizmlərə və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.
Lot – 1. Hidrotexniki qurğuların, əsaslı və cari təmir işlərində lazım olan mal və materialların satın alınması.

Lot – 2. Maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

– Bağlanılacaq müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 (əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ucar Meliorasiya İdarəsindən (əlaqələndirici şəxs- Q.Əşimovdan, telefon: 020-21-3-01-63) ala bilərlər.

Ucar YXO
Ucar Mİ
H/h- AZ 25 AİB 32051019447700201177
VÖEN- 7400009951
Ucar Mİ-VÖEN- 7400067121

Bank- "Kapital Bank"ın Ucar filiali
Kod- 200770
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ 01350100000000001944
SWIFT.BIK: AIBAZZXX
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– iddiaçının analoji sahədə iş təcrübəsi və potensial imkanları haqqında məlumatlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender prosedurunda iştirak üçün "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səmərəliliyi, etibarlılığı və s. barədə müvafiq sənədlər təqdim edilməlidir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərfdə 25 yanvar 2019-cu il saat 18.00-a qədər Ucar Meliorasiya İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Şəki Subartezian Quyularının İstismarı İdarəsi

2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.

Lot-1. Əsaslı və cari təmir işləri üçün mal-materialların satın alınması.

Lot-2. Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması.

Lot-3. Elektrik avadanlıqlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəkinin, Qoxmuş kəndində yerləşən Şəki Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- S.Məmmədovdan, telefon- 02424-5-92-65) ala bilərlər.

Təşkilat: Şəki YXO
Şəki SQİİ
H/h- AZ 03 AİB
32051019447000201170

VÖEN- 3000104011 (Şəki SQİİ
3000184841)
Bank- "Kapital Bank"ın Şəki filiali
Kod-200703
VÖEN- 9900003611
M/h- AZ37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK AIBAZZxx
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərfdə 7 fevral 2019-cu il saat 18.00-a qədər Şəki Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Ucar Suvarma Sistemləri İdarəsi

2019-cu ildə istismar tədbirlərinin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi üçün mal-materialların satın alınması.

Lot-2. Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitəqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: – aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ucar rayonu, Qarabörk kəndində yerləşən Ucar Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- N. Məmmədovdan, telefon- 02021-3-01-37, 02021-3-17-87) ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 60 manatdır. Təşkilat: Ucar SSI
VÖEN- 7400065951
H/h-AZ 25 AİB 32051019447700201177
Ucar YXO

VÖEN- 7400009951
Bank- "Kapital Bank"ın Ucar filiali
Kod- 200770
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK AIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

Xarici xəbərlər

Rusiya

Yeni aerodrom istifadəyə verilib



Noyabrda Rusiya-nın Krimda tikintisi tamamlanan aviabazası fəaliyyətə başlayıb. Sevastopol şəhərində salınan Belbek aerodromunda ilk uçuşlar həyata keçirilib. Aviabazaya ilk olaraq "Su-30m2" tipli

iki mühərrikli qırıcı enib. Xəbəri "İnterfaks" verib.

ABŞ

Qırmızı bibər xərcəngdən qoruyur

Qırmızı bibər orqanizmi xərcəngdən qoruyur. Bu, ABŞ-ın Harvard Universitetinin alimlərinin araşdırması nəticəsində bəlli olub. Alimlər bildiriblər ki, acı qırmızı Çili bibərinin tərkibinə ağıncəsici likopen maddəsi vardır. Tədqiqatçılar qeyd ediblər ki, qırmızı bibər antioksidant baxımından da olduqca zəngindir. Məlumatı "Nature" yayıb.



Kanada

Lotereyada 44 milyon dollar udulub



Kanadanın "Lotto Max" milli lotereyasının "Milad" çek-potunda 44,2 milyon ABŞ dolları udulub. Biletin Ontario əyalətində satıldığı bildirilir. Bu barədə lotereyanın təşkilatçısı OLG

şirkətinin nümayəndələri bildiriblər. Məlumatı "Bloomberg" yayıb.

Çili

Birgə layihə

Çili Avropa Cənub Rəsədxanası (ESO) ilə birgə kosmosun tədqiqi üzrə yeni layihə həyata keçirəcək. Birgə layihə əsasında Atakama səhrasında "Cherenkov Telescope Array Sur" adlı teleskop yerləşdiriləcək. Teleskop qamma-şüalarını, "qara dalıqlar"ı və ən uzaq ulduzların olduğu qalaktikaları izləməyə imkan verəcək.

Xəbəri "Belta" verib.

Almaniya

"Bavariya" Sıqankovla maraqlanır



Almaniyanın "Bavariya" futbol klubu Ukraynanın "Dinamo Kiyev" komandasının yarımmüdafiəçisi Viktor Sıqankovu transfer etmək istəyir. Bundesliqa klubu futbolçunun transferi üçün qarşı tərəfə təklif edib.

Qeyd edək ki, Kiyev təmsilçisi təklifi qəbul edərsə, qış transfer dövründə Sıqankov "Bavariya"ya keçə bilər. Xəbəri "Sport.ua" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

OPEK+ bazarda balans üçün neft hasilatını daha çox azalda bilər

OPEK+ ölkələri daha əvvəl səsləndirilən yeni neft hasilatı üzrə qərarı diqqətlə nəzərdən keçiriblər, lakin zəruri olduqda alyans sazişin fəaliyyət müddətini uzada bilər və ya neft hasilatını daha çox azalda bilər.



Trend-in məlumatına görə, bu sözləri OPEK-in prezidenti, BƏƏ-nin energetika naziri Suheyli əl-Mazrui deyib.

S.əl-Mazrui bildirib: "Əgər qərarın daha 6 ay müddətinə uzadılması lazım olarsa, biz bunu edəcəyik,

əgər daha çox azaltmaq lazım olarsa – biz həmişə müzakirə edirik və düşünülmüş qərara gəlirik".

ABŞ Prezidenti Suriya ilə bağlı qərarını dəyişməyəcək

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettis və ölkənin İŞİD-lə mübarizə üzrə koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerkin istefasından sonra da qoşunların Suriyadan çıxarılması barədə qərarını dəyişməyəcək. Bu barədə Ağ ev rəsmisi Mik Malvani bəyan edib. Məlumatı "İnterfaks" verib.



Malvani bildirib ki, dövlət başçısı Mettis istefasına təəccüblənməyib, eyni zamanda, Trampın naziri öz postunda saxlamağa çalışması barədə heç nə bilmir: "Mettis və o, heç vaxt razılığa gələ bilməyiblər. Prezident hələ seçki kampaniyası dövründə deyirdi ki, Suriyadan çıxmaq lazımdır. Onun bu məqsədə sadıq olan müdafiə naziri ilə işləməyə haqqı var. Tramp Müdafiə Nazirliyi ilə mübarizə etməli olsa da, öz qərarını yerinə yetirəcək. Bu, bir çoxlarını narahat edir, amma prezidentə səs vermiş adamlara xoş gəlir".

ABŞ Prezidenti Suriya ilə bağlı türküyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən

fikir mübadiləsi aparıb. Əsasən amerikalı hərbiçilərin Suriyadan çıxarılması zamanı neqativ nəticələrdən qaçmaq məsələsi müzakirə edilib. "Anadolu"-nun verdiyi məlumata görə, liderlər ABŞ qoşunlarının tərk etdiyi rayonlarda "hakimiyyət vakumu"na yol verməmək üçün hərbiçilər və diplomatlar arasında əlaqə yaradılması barədə razılaşılıb. Türkiyə Prezidenti ABŞ qoşunlarının çıxarılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Dünən ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında əmr də imzalanıb. Əmrə müdafiə naziri postunu tərk edən Ceyms Mettis imza atıb. Nazirlikdən CNN-ə verilən məlumata görə, qoşunların çıxarılması prosesinə yaxın həftələr ərzində başlanacağı gözlənilir.

Bundan əlavə, 1 yanvar 2019-cu ildən ABŞ müdafiə nazirinin səlahiyyətlərini Patrik Şanaxan icra edəcək. Bunu Prezident Tramp elan edib. Şanaxan hazırda müdafiə nazirinin müaviniidir.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

"Dmitri Şostakoviç – Qara Qarayev. Tarixin səhifələri"

Vyana Musiqi və Təsviri İncəsənət Universitetində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Mədəniyyət Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, "Culture Meeting Point" mədəniyyət ocağının təşkil etdiyi tədbirdə qurumun rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas alim Fərəh Tahirovanın "Dmitri Şostakoviç-Qara Qarayev. Tarixin səhifələri" mövzusunda məruzəsi dinlənib.

"Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi" layihəsi çərçivəsində reallaşan tədbirdə



F.Tahirova XX əsr dünya musiqisinin iki görkəmli nümayəndəsi Qara Qarayev və Dmitri Şostakoviç arasındakı yaradıcılıq əlaqələrini tarixi faktların dili ilə təqdim edib. Məruzəçi çıxışında özünün müəllifi olduğu "Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti" adlı kitabdan da istinadlar edib.

Vyanada musiqisəvərlərə ilk dəfə

təqdim olunan tarixi faktlar, arxiv sənədləri və fotolar əsasında Dmitri Şostakoviçin Azərbaycanla əlaqələrinin ümumi mənzərəsi canlandırılıb, de onun azərbaycanlı tələbələri Qara Qarayev və Cövdət Hacıyevlə münasibətlərindən bəhs edilib.

Tədbir iştirakçılarının, həmçinin Dmitri Şostakoviçin Azərbaycan radiostudiyasındakı çıxışı səsləndirilib və onun Azərbaycan musiqi mədəniyyətində Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Bülbül, Fikrət Əmirov, Niyazi və digərlərinin oynadığı rol barədə fikirləri təqdim olunub.

Tədbirdə dəhə bəstəkar Qara Qarayevin qızı, bəstəkar Züleyxa Qarayevanın atası haqqında xatirələrinin yer aldığı videofilm nümayiş etdirilib.

F.Tahirova bildirib ki, növbəti layihə Dmitri Şostakoviçin Türkiyə ilə əlaqələrinə və Mustafa Kamal Atatürkün dövləti ilə onun qardaş ölkəyə səfərinə həsr olunacaq.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

✓ "BAYERMAN" MMC adını dəyişərək "AZƏRAQROTƏMİRMAŞ" MMC adlandırılmış bildirir.

BİLDİRİŞ

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən "Audit Fəaliyyətinin İdarəedilməsi Sistemi"-nin qurulmasının sətinalınması ilə əlaqədar 2018-ci il dekabrın

18-də təkliflər sorğusu üsulu ilə keçirilmiş müsabiqədə Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 88a/66 nömrəli ünvanda yerləşən "Prosys" MMC 64 959.00 (altmış dörd min qoqquz yüz əlli doqquz manat 00 qəpik) qiymət təklifi ilə qalib gəlmişdir.

Allah rəhmət eləsin

Suraxanıdan İlqar Abbasov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirova anası

SEVİL XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.



Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının iclasında çıxış edərək növbəti ilin də ölkəsi üçün uğurlu olacağına əminliyini ifadə edib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

R.T.ƏRDOĞAN: 2019-cu il Türkiyə üçün növbəti inkişaf ili olacaq

Dövlət başçısı qeyd edib ki, indi ölkə vətəndaşları üçün əsas amil odur ki, onlar heç bir pessimizmə qapılma-yaraq ruhdan düşməsinlər. Belə ki, heç bir qüvvə Türkiyənin tərəqqisinə mane ola bilməz.

R.T.Ərdoğan vurğula-yıb ki, Ankaranın dünyada nüfuzunun yüksəlməsi təkcə diplomatiya və beynəlxalq humanitar sahələrdə uğurlu fəaliyyətindən deyil, həm də

ölkənin fəal iqtisadi inkişafın-dan asılıdır.

Türkiyə lideri xatırladıb ki, əgər 2002-ci ildə Türkiyənin ixracı 36 milyard dollar təşkil edirdisə, 2018-ci ilin sonuna qədər bu göstərici 170 mil-yard dollara çatıb.

Bu gün Türkiyənin iri tikinti şirkətləri dünyanın onlarca ölkəsində böyük uğurla inşaat işləri həyata keçirir. R.T. Ərdoğan bununla əlaqədar deyib: "Məsələn,

Seneqalı ziyarət edən hər bir qonaq türk şirkətlərinin paytaxt Dakarda inşa etdiyi beynəlxalq aeroportun Afrikadakı ən böyük və ən modern hava limanı olduğunun şahidi olur. Türk tikinti şirkətlərinin dünyanın başqa nöqtələrində, o cümlədən Rusiya, Qambiya və İndoneziyada inşa etdiyi obyektlər də yüksək qiymətə layiqdir".

Prezident bildirib ki, son illər milli qanunvericiliyə edilən dəyişikliklə əsasən, hazırda Türkiyənin 8582 sa-kini dünyanın əksər ölkələrini vizasız ziyarət etmək imkanı əldə edib.

M.HACIXANLI, "Xalq qəzeti"

Dollardan imtina edilir



Rusiya iri ticarət müqavilələrində dollardan istifadə etməyəcək. Bu bəyanatla ölkənin sənaye və ticarət naziri Denis Manturov çıxış edib. Məlumatı "RBK.ru" yayıb.

"Məsələn, "S-400" zenit-raket kompleksinin satışı ya rublla, ya da alıcı ölkənin milli valyuta-larında ödənilir", – deyə D.Manturov Hindis-tan, Türkiyə və Çinə sözügedən komplekslərin satışının hansı valyutada aparılmasına dair suala cavab verərək deyib.

Nazir qeyd edib ki, Çinlə barter sistemindən

hələ 1990-cı illərdə istifadə olunub. Ancaq nazirin sözlərinə görə, indi bu metoddan istifadə olunmur.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

BİLDİRİŞ

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs "Xalq qəzeti"-nin 21 oktyabr və 3 noyabr 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi

Şəxsin əsas vəsaitlərinin avtomatik yeniləşdirilməsi üçün istifadə olunan radiodalğalı avadanlığın sətinalınması ilə əlaqədar dərc edilmis açıq tender müsabiqəsində "GE-OTEX BS" MMC qalib şirkət elan olunmuş və homin MMC ilə müvafiq sətinalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası



Çində zəlzələ

Çinin qərbində Tibet muxtar rayonunda 5,7 bal gücündə zəlzələ olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin epimərkəzi Şihadze şəhərindən 170 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

TASS-in məlumatına görə, dağıntı və tələfat haqqında məlumat verilmir. Sunami təhlükəsi də elan edilməyib.

Qezənfer QASIMOV, "Xalq qəzeti"

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7283
SİFARIŞ 3901
QIYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00